

Strateji münasibətlərin tamalı möhkəmdir

Bu, garsılıqlı inam, güvən və işləli amallara əsaslanır.

Ötən həftənin ən mühüm hadisələrindən biri də Şanxay Əməkdaşlıq Təşkilatının Qazaxıstanın Astana şəhərində keçirilmiş Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çin lideri Si Cin-pinin görüşü, bu görüş zamanı Azərbaycanla Çin arasında strateji tərəfdəşliq münasibətlərinin qurulmasına dair qəbul edilmiş Birgə Bəyannamə idi. Bu sənədin imzalanması iki ölkənin əməkdaşlığındakı işlərin 15 ilə

mayaraq bir-birini etibarlı tərəfdəş hesab edirlər. Bəyannamə münasibətlərin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanmasını təsbit edir. Azərbaycan bu sənəddə de "Vahid Çin" prinsipini qətiyyətə dəstəkləyir və Tayvani Çinin ayrılmaz hissəsi kimi təsdiq edir.

nin qurulmasına dair qəbul edilmiş Birgə Bəyannamə idi. Bu sənədin imzalanması iki ölkənin əlaqələrində yeni tarixi sehfiflər açacaq.

Birgə Bəyannamənin müddəələrinə görə, tərəflərin strateji tərəfdəşlığı qarşılıqlı etimad, bərabərlik və dəstəyə əsaslanır,

dəstəkləməsi, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət etməsi, hegemonluğa və güc siyasetinə qarşı olması, real cəxtdərliliyə sadıqlıvi də bəyannamə-

Si, rəq çoxtərəfliyə sadıqlıyl də bəyamalının
nin müddeələri sırasında xüsusi vürgulanır.

Sənəddə insan hüquqları ilə bağlı məsə-
lələrə də yer verilmişdir. Belə ki, Azərbay-
canla Çin insan hüquqları ilə bağlı məsələ-
lərin siyasılışdırılməsinə, ikili standartların
tətbiqinə, insan hüquqlarının müdafiəsi bə-
hanəsi altında hər hansı dövlətin daxili işlə-
rinə müdaxiləyə qarşı olduqlarını bəyan

Birgə Bəyannamənin ən mühüm müddəələrindən biri isə ticarət-iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün nəqliyyat və kommunikasiya, "yaşıl enerji", emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və digər sahələrdəki layihələrə diqqətlə bağlıdır. Azərbaycanla Çin "Bir kəmər, bir yol" çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib sayır. Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin ("Orta dəhliz") tikintisində və istismarında fəal iştirak edir, COP29-unda Azərbaycanda keçirilməsinə alqışlayır və ölkəni işləmək üçün əlavə məsələlərlə bağlı.

Prezident İlham Əliyev Laçın və Kəlbəcərlə bağlı mühüm sənədlər imzaladı




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişiklik edilməsi barədə, eləcə də “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərman və sənədnamə imzalıvəb.

Mərkəzi Seçki Komissiyasında
dairə seçki komissiyalarının
sədrleri üçün müsavirə kecirilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Programı" rəhbər tutulmaqla hazırlanan və seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirmə programına uyğun olaraq, iyulun 10-da ilk tədbir - ölkə üzrə bütün dairə seçki komissiyalarının sədrləri üçün müsabiqə keçilib.

şavırə keçirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov tədbiri giriş sözü ilə açaraq xatırladı ki, Azərbaycan Prezidenti iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənəkənar seçimlərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamlı altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənəkənar seçimlər təyin edilib. Seçimlər təyin olunduqdan sonra bu prosesə məsul olan orqan kimi MSK fəaliyyətə başlayıb və tədbirlər planı hazırlanaraq ictimailəşdirilib. MSK təqvim planına uyğun olaraq işləri-



Azərbaycan və Ermənistan sülh sazişinin
yekunlaşdırılması istiqamətində
isi davam etdirməyə razılaşıblar

NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində iyulun 10-da ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Hər iki tərəf görüşə evsahibliyinə görə Dövlət katibinə minnətdarlıqlarını



Azərbaycandan keçən
dəhlizlər dünya iqtisadiyyatına
müsbət təsir göstərir

Danılmaz faktdır ki, müxtəlif istiqamətlərə yol alan və bir-biri ilə integrasiya olunan dəhlizlər Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Qədim İpek yolu marşrutu üzrə uzanan "Şərq-Qərb" dəhlizi ənənəvi marşrutdur. Mərkəzi Asiyadan gələn yükler bu marşrutla daşınır. Çin də bu marşrutdan istifadə etməklə öz malalarını Avropa məkanına çatdırır. Azərbaycanın ərazisindən keçən "Şimal-Cənub" marşrutu da logistik imkanlara malikdir. Burada Orta dəhlizin rolunu qeyd etmək yerinə düşür. Çin-Qazaxıstan sərhədindən başlayan Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiye ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyani birləşdirən ən qısa və rahat marşrutdur. Qlobal miqyasda Orta dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Çünkü ölkəmiz Trans-Xəzər marşrutu üzrə ən önemli həqiqalardan biridir.



COP29-un Azərbaycanda keçirilməsi türk dünyası üçün tarixi hadisədir

Şuşa Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının fəaliyyətinin inkişafı üçün mühüm qərarlar qəbul olundu. Zirvə görüşü çörçivəsində qardaşlıq əlaqələrinin daha da dərinləşməsi istiqamətində növbəti mühüm addım hesab edilən Qarabağ Bəyannaməsi imzalandı. Böyük əhəmiyyət kəsb edən bu sənəddə qeyd olundu: "2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyiş

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində omşaklığı haqqında Səzis" iştirakçılarının Bodan Tərbiyəsi və idman Şurasının 2021-ci il dekabr tarixli növbədənənəkinci iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir.

Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə evsahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə müthümə layihələrin respublikamızda yüksək soviyyədə təşkil edilməsinə məsbət təsir göstərəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda layiqinco keçirilməsinə tömən etmək məqsədi qərara alıram:

1. 2025-ci ilin oktyabr ayında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Təşkilat Komitəsinin üzvürləri:

Azərbaycan Respublikası fəvqəladə həllər nazırının müavini
Azərbaycan Respublikası maliyyə nazırının müavini
Azərbaycan Respublikası mədəniyyət nazırının müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazırının müavini
Azərbaycan Respublikası daxili işlər nazırının müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və noqluyat nazırının müavini

Azərbaycan Respublikası elm və təhsil nazırının müavini
Azərbaycan Respublikası xarici işlər nazırının müavini
Azərbaycan Respublikası gənclər və idman nazırının müavini
Azərbaycan Respublikası sohiyyə nazırının müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisi
Azərbaycan Respublikası Dövlət Migrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru

Tibbi Ərzəi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini

Heydər Əliyev Beynəlxalq Aeroporto direktorunun müavini

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini

"Azəriş" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsal Birliyi baş direktorunun müavini

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

"CBC Sport" televiziya kanalının baş direktoru

Oğuz Rayon İcra Hakimiyətinin başçısının müavini

Bordu Rayon İcra Hakimiyəti başçısının müavini

Gəncə Şəhər İcra Hakimiyəti başçısının müavini

Goranboy Rayon İcra Hakimiyəti başçısının müavini

Göygöl Rayon İcra Hakimiyəti başçısının müavini

İsmayıllı Rayon İcra Hakimiyəti başçısının müavini

Qazax Rayon İcra Hakimiyəti başçısının müavini

Qobolo Rayon İcra Hakimiyəti başçısının müavini

Mingçevir Şəhər İcra Hakimiyəti başçısının müavini

Naftalan Şəhər İcra Hakimiyəti başçısının müavini

Şəki Şəhər İcra Hakimiyəti başçısının müavini

Şəmkir Rayon İcra Hakimiyəti başçısının müavini

Tərtər Rayon İcra Hakimiyəti başçısının müavini

Tovuz Rayon İcra Hakimiyəti başçısının müavini

Yevlax Şəhər İcra Hakimiyəti başçısının müavini.

2. Azərbaycan Respublikasının Gənclər və idman Nazirləri iadiyyəti yerli icra hakimiyəti orqanları ilə birlikdə III MDB Oyunlarının keçirilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.

3. Təşkilat Komitəsi III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələlərini həll etsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 10 iyul 2024-cü il

"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 655 (Cild I); 2024, № 4, maddə 373) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənddə "Laçın və Kəlbəcər rayonlarına" sözləri "adıçəkilən rayona" sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"nin 1.1-ci bənddə "Laçın və Kəlbəcər rayonlarına" sözləri "adıçəkilən rayona" sözləri ilə əvəz edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 10 iyul 2024-cü il

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Nº 333

QƏRAR

Bakı şəhəri, 9 iyul 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə" 2014-cü il 26 fevral tarixli 63 nömrəli və "Qanunsuz miqrantların saxlanması mərkəzlərinin daxili intizam Qaydaları"nın təsdiq edilməsi barədə" 2016-cı il 24 avqust tarixli 317 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKD nömrəli Konstitusiya Qanunun qəbul edilmiş ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alı:

1. "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I); 2024, № 2, maddə 237) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş "İstintaq təcridxanalarının daxili intizam Qaydaları"nın 20.1-ci bəndində "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin həmin MSY-də" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1454 (Cild I); 2024, № 3, maddə 303) ilə təsdiq edilmiş "Qanunsuz miqrantların saxlanması mərkəzlərinin daxili intizam Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 14.4-ci bənd üzrə:

2.1.1. "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin;

2.1.2. "protokollaşdırmaq" sözündən sonra "texniki vasitələrdən istifadə etmək" foto, audio və video qeydiyyatını aparmaq" sözləri oləvə edilsin;

2.2. 14.5-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.1. 6.4-ci bənddə "şəxslərin" sözü;

2.2.2. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.3. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.4. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.5. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.6. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.7. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.8. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.9. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.10. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.11. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.12. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.13. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.14. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.15. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.16. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.17. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.18. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.19. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.20. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.21. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış şəxslərin" sözləri ilə əvəz edilsin.

2.2.22. 6.4-ci bənddə "onların" sözü "saxlanılan və ya əvvəller saxlanılmış ş



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



Dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib

Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisində növbədənkonar seçkilərin yüksək səviyyədə təşkili, azad, adalılı və şəffaf keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi və məlumatlaşdırılması məqsədi ilə genişməq yash kampaniyaya start verib.

AZERTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqların müdafiəsinin semərəliliyini artırmaq sahəsində Milli Fealiyyət Programı" rəhbər tutulmaqla hazırlanmış və seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirmə programına uyğun olaraq, iyulun 10-da ilk tədbir - ölkə üzrə bütün dairə seçki komissiyalarının sedrləri üçün müşavirə keçirilib.

Mərkəzi Seçki Komissiyasının sedri Məzahir Pənahov tədbiri giriş sözü ilə açaraq xatırladı ki, Azərbaycan Prezidenti iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclis növbədənkonar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkonar seçkilər təyin edilib. Seçkilər təyin olunduqdan sonra bu prosesə məsol olan orqan kimi MSK fealiyyətə başlayıb və tədbirlər planı hazırlanaraq ictimalşdırılıb. MSK təqvim planına uyğun olaraq işlərini qurur.

M.Pənahov ilk dəfə ölkəmizin bütün sərvəter orazılarda keçiriləcək Milli Məclis seçkilərin əlamətdar hadisə olduğunu deyib. O qeyd edib ki, dövlətimizin başçısının müvafiq sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqların müdafiəsinin semərəliliyini artırmaq sahəsində Milli Fealiyyət Programı"na əsasən, dairə seçki komissiyalarının sedrləri üçün təşkil olunan müşavire MSK-nin bütün maarifləndirmə layihələrinin fəvqündə dayanır.

O xüsusü vurğulayıb ki, ölkə rəhbərliyinin ciddi mövqeyi, məhkəməsiyi irədəsi və seçki komissiyalarının isə səratitin yaxşılaşdırılması, maddi-texniki bəasının gücləndirilməsi üçün böyük diqqət və qayğısı seçkilərin azad, adalılı və şəffaf keçirilməsimi şərtləndirdiñən o mühüm amillərdir. M.Pənahov bütün bunlara görə Mərkəzi Seçki Komissiyası və on minlərlə aşağı seçki komissiyası üzvləri adından ölkə rəhbərliyinə bir dəha minnətdərlərini ifadə edib.

MSK sedri diqqətə çatdırıb ki, həyata keçirilən uğurlu siyasət növbəsində respublikada bərərə olan məhkəmə ictimal-siyasi sabitlik seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsinə hərtərəfli imkan yaradır. Azərbaycanda dairə və məntəqə seçki komissiyalar üçün yaradılan səratitin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb M.Pənahovun sözlərinə görə, parlament seçkilərinin keçirilməsi üçün ölkədəki 125 seçki dairəsi üzrə 6400-dən çox seçki məntəqəsində seçicilərin səsvermesi üçün bütün lazımi şərait yaradılır.



"Cari il fevralın 7-də prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə bütün ölkə orazisində keçirildi. Biz bu seçkiləri "Zəfər seçkisi" adlandırdıq. Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də işğaldan azad edilmiş bölgələrdə yaşıyan vətəndaşlar ilk dəfə səs verəcəklər. Qeyd edim ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərindən işğaldan azad olmuş bəlgələrdə daimi əsaslarla 26 seçki məntəqəsi yaradılmışdır. Eyni zamanda müvəqqəti əsaslarla yaradılan məntəqələrimiz de var idi. Ümumilikdə işğaldan azad edilmiş orazılarda 47 məntəqə fealiyyət göstərirdi. Parlament seçkilərində həmin bölgələrdə məntəqələrin sayı kifayət qədər artacaq", - deyə MSK sedri bildirib.

"Azərbaycan yeganə ölkədir ki, seçkilərdə media subyektlərinin nümayəndələri heç bir qurumdan icazə almırlar və onlar seçkilərin işçiləndirilməsi prosesində sorbet şəkildə iştirak edirlər", - deyə Məzahir Pənahov fikirlərini yenənləndirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-toşkiliat məsələləri şöbəsinin müdürü Zeynal Nağıdəliyev "Azərbaycan Respublikasının Milli Məclisindən seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları qarşılıqlı fəaliyyəti" mövzusunda çıxış edərək 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkonar parlament seçkilərini ikinci ölkəmizin ictimal-siyasi həyatının yüksək səviyyədə keçirilməsinə tömənmişdir.

M.Pənahov diqqətə çatdırıb ki, Seçki Məcləssinin tələblərinə görə, bəyənəlxalq məşahidəçiləri dəvət etmək üçün Azərbaycanda üç solahiyətli qurum var. Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır. Milli Məclis bəyənəlxalq miqyasda parlament nümayəndələri ilə işləməyi təmin etməyi təklif etdi.

Prezidentin köməkçisi bildirib ki, işğaldan azad edilmiş orazilərdə ovvelə 26 seçki məntəqəsi oludğu halda, indi daha 8 seçki məntəqəsi yaradılıb. Yerlərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqə seçki komissiyalarında vəziyyətə maraqlandıqlarından diqqətə çatdırıb Z.Nağdəliyev.

Zəfərdən sonra ölkəmizin işğaldan azad edilmiş orazilərdə böyük miqyasda bərpa və quruculuq işlərini apardığımız, insanların doğma torpaqlarına qayıtçıqları bilər. Z.Nağdəliyev deyib ki, Seçki Məcləssinin tələblərinə uyğun olaraq, parlament seçkilərinin mütəşəkkil qaydada, azad və şəffaf şəkildə keçirilməsi tömən edilməlidir.

"Milli Məclisənən yüksək səviyyədə keçirilməsi prosesində hər birimizin üzərində böyük məsələdir. Çalışmamış ki, seçkilər həm ölkədə, həm də bəyənəlxalq miqyasda yaxşı mənəvədə səsləndirilən. Məqsədümüz Seçki Məcləssinin tələblərinə uyğun olaraq, seçkilərin mütəşəkkil qaydada, azad və şəffaf şəkildə keçirilməsinə tömən olunmasıdır", - deyə o qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, işğaldan azad edilmiş orazilərdə ovvelə 26 seçki məntəqəsi oludğu halda, indi daha 8 seçki məntəqəsi yaradılıb. Yerlərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqə seçki komissiyalarında vəziyyətə maraqlandıqlarından diqqətə çatdırıb Z.Nağdəliyev.

Onun sözlərinə görə, ölkə üzrə 125 seçki dairəsində tövsiyə edib ki, hər hansı mənfi hərəkətlərə cəza çəkən məhkəmələrənən həm hər hansı mənfi hərəkətlərə cəza verilməsi tövsiyə edilir. Seçki siyahılarının düzünləndirilməsi əsasında 2,5 milyon ev təsərrüfatına baxış keçirildiyini və əldə edilmiş uçut məlumatlarının tam təhlil olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, qeyd olunan məlumatlar osasında seçci siyahılarından doqquz keçirilməsi aparılıb.

Onun sözlərinə görə, ölkə üzrə 125 seçki dairəsində tövsiyə edib ki, hər hansı mənfi hərəkətlərə cəza verilməsi tövsiyə edilir. Seçki siyahılarının düzünləndirilməsi əsasında 2,5 milyon ev təsərrüfatına baxış keçirildiyini və əldə edilmiş uçut məlumatlarının tam təhlil olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, qeyd olunan məlumatlar osasında seçci siyahılarından doqquz keçirilməsi aparılıb.

Ölkəmizdə 125 seçki dairəsi və açıq-aydın keçirilməsinin əsas amillərdən biri olduğunu qeyd edib.

Seçki prosesinin doğru, şəffaf və açıq-aydın keçirilməsinin əsas amillərdən biri olduğunu qeyd edən Z.Nağdəliyev, həm də 8 seçki məntəqəsi yaradılıb. Yerlərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqə seçki komissiyalarında vəziyyətə maraqlandıqlarından diqqətə çatdırıb Z.Nağdəliyev.

Prezidentin köməkçisi bildirib ki, işğaldan azad edilmiş orazilərdə ovvelə 26 seçki məntəqəsi oludğu halda, indi daha 8 seçki məntəqəsi yaradılıb. Yerlərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqə seçki komissiyalarında vəziyyətə maraqlandıqlarından diqqətə çatdırıb Z.Nağdəliyev.

"Seçki həququnun konstitutionosu, Azərbaycan Respublikasının Milli Məclisindən seçkilərin rəhbərliyindən keçirilməsi, parlament seçkilərindən vəzifələrinən əsasında 2,5 milyon ev təsərrüfatına baxış keçirildiyini və əldə edilmiş uçut məlumatlarının tam təhlil olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, qeyd olunan məlumatlar osasında seçci siyahılarından doqquz keçirilməsi aparılıb.

Onun sözlərinə görə, ölkə üzrə 125 seçki dairəsində tövsiyə edib ki, hər hansı mənfi hərəkətlərə cəza verilməsi tövsiyə edilir. Seçki siyahılarının düzünləndirilməsi əsasında 2,5 milyon ev təsərrüfatına baxış keçirildiyini və əldə edilmiş uçut məlumatlarının tam təhlil olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, qeyd olunan məlumatlar osasında seçci siyahılarından doqquz keçirilməsi aparılıb.

Müşavirənin sonunda Mərkəzi Seçki Komissiyasının sedri Məzahir Pənahov dairə seçki komissiyalarının sedrlərini ilə seçki prosesi ilə bağlı səhəbat apardı və tövsiyələrini verib.

edən Konstitusiya Məhkəmosunun sədri vurğulayıb: "Seçki prosesində məhkəmələrin iştirakını siyasi çərçivədə qiymətləndirmək olmaz. Məhkəmələrin prosesdə iştirakı ona hesablanıb ki, cəmiyyət və dövlət insanların seçki hüququnun tömən edilməsində maraqlıdır. Qanuna riayət etmək seçkilərin uğurlu keçirilməsi üçün on valib meqamlardan biridir".

Baş prokurorun birinci müavini Elçin Məmmədov "Seçki iştirakçılarının hüquqlarının pozulması və qanunvericiliyinə məyyənənləşdirilmiş məsuliyətə todbırı" mövzusunda fikirlərini bölüşərək seçki prosesində prokurorluq orqanlarının faaliyyətində danışın və maarifləndirmə todbırının əhəmiyyətini qeyd edib.

"Seçki Məcləssinin tələblərinə uyğun olaraq, seçki komissiyalarının işinə műdafiə edənlərin cinayət məsuliyətinə məsuliyətə todbırı" mövzusunda fikirlərini bölüşərək seçki prosesində prokurorluq orqanlarının faaliyyətindən danışın və maarifləndirmə todbırının əhəmiyyətini qeyd edib.

Baş prokurorun birinci müavini bildirib ki, Cinayet Məcləssinə uyğun olaraq, seçki prosesinə maneq yaranıcların məsuliyətə cəlb olunurlar. Bu nümunə üçün konkret qayda və normalar var. Məcləssinin 112-ci maddəsinə uyğun olaraq seçci komissiyalarının pozulduğu halda müvafiq quruma şikayət etmək hüquq var", - deyə o bildirib.

Baş prokurorun birinci müavini bildirib ki, Cinayet Məcləssinə uyğun olaraq, seçki prosesinə maneq yaranıcların məsuliyətə cəlb olunurlar.

"İnanırıq ki, Azərbaycan vətəndaşları növbədənkonar parlament seçkilərindən fəal iştirak edərək layiqli namizədlərinə səvərəcəklər", - deyə E.Məmmədov diqqətə çatdırıb.

"Azərbaycan Respublikasının Milli Məclisindən seçkilərde ədliyə orqanlarının rol və vəzifələri" mövzusunda fikirlərini bölüşərək əzəmətli nazirinin müavini Abidin Hüseynov vurğulayıb ki, sentyabrın 1-nə təyin olunan növbədənkonar parlament seçkilərinin ən böyük özüllü Azərbaycanın bütün orazılarda keçirilməsidir.

Nazir müavini bildirib ki, seçkilərin milli qanunvericiliyə uyğun keçirilməsi mosolisi qarşısında mühüm vəzifələr qoyur. Prosesdə ədliyə orqanlarının vəzifələrindən danışan A.Hüseynov seçkilərində vətəndaşları fəal iştirakını qeyd edib. Bildirib ki, naçırının seçki prosesində vəzifələrindən biri də penitensiya məsəsindən olanların seçki prosesində iştirakının tömən edilməsidir. Onun sözlərinə görə, Azərbaycanda penitensiya məsəsindən olanların seçki prosesində iştirakının tömən edilməsidir.

"Penitensiya məsəsindən keçirilən seçkilər təlimatı uyğun apamlı və xüsusi komissiya yaradılır. Seçki günü səsverməni izləmək üçün media subyektləri cəlb olunurlar", - deyə o bildirib. Seçki siyahılarının düzünləndirilməsi əsasında 2,5 milyon ev təsərrüfatına baxış keçirildiyini və əldə edilmiş uçut məlumatlarının tam təhlil olunduğunu da diqqətə çatdırıb.

"Seçki həququnun konstitutionosu, Azərbaycan Respublikasının Milli Məclisindən seçkilərin rəhbərliyindən keçirilməsi, parlament seçkilərindən vəzifələrinən əsasında 2,5 milyon ev təsərrüfatına baxış keçirildiyini və əldə edilmiş uçut məlumatlarının tam təhlil olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, qeyd olunan məlumatlar osasında seçci siyahılarından doqquz keçirilməsi aparılıb.

Onun sözlərinə görə, ölkə üzrə 125 seçki dairəsində tövsiyə edib ki, hər hansı mənfi hərəkətlərə cəza verilməsi tövsiyə edilir. Seçki siyahılarının düzünləndirilməsi əsasında 2,5 milyon ev təsərrüfatına baxış keçirildiyini və əldə edilmiş uçut məlumatlarının tam təhlil olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, qeyd olunan məlumatlar osasında seçci siyahılarından doqquz keçirilməsi aparılıb.

Nazir müavini qeyd edib ki, notariat ofisleri də seçki prosesində sonndlərin tösdiqlənməsi və digər aidiyəti proseslərdə iştirak edir. Müşavirənin sonunda Mərkəzi Seçki Komissiyasının sedri Məzahir Pənahov dairə seçki komissiyalarının sedrlərini ilə seçki prosesi ilə bağlı səhəbat apardı və tövsiyələrini verib.



Türk dünyasının gücü birliyindədir

Birliyimiz möhkəmlənir, global arenada gücümüz gündən-günə artır, sözümüz daha da keçərlə olur. Türk dövlətlərinin, etnik və mədəni kökləri, dili eyni olan türkəsillilər xalqların bir araya gəlməsi, təşkilatlanması öz töhfələrini verir.

Hələ 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Türkəlli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə Prezident İlham Əliyev çox müümən bilər məqamı nezərə qədirmişdi: "Bizim birliyimiz tezliklə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənəvə regional əməkdaşlığından da çox vacib amilidir".

O zaman, Naxçıvan Zirvə görüşündə yaradılan və bu gün Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyət göstəren qurum üzərindən təsdiq edilmişdir. "Birinci Türk Dövlətləri Təşkilatı"nın baş katibinin istirak etdiyi Zirvə görüşündə çox mühüm məsələlərdə danışıldı, olduqca əhəmiyyətli rəsədlər verildi.

İyulun 6-də Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rosmi Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, türk ölkələri ilə əlaqələrinin qalmış həmin orzulularımızdakı bütün abad yurdularımız xarabəqlərlərə qərbdən təsdiq edildi. Belə ki, Azərbaycan, Özbəkistan, Qırğızistan, Qazaxstan prezidentlərinin, Türkiyə Respublikasının vitse-prezidentinin, Macaristanın baş nazirinin, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin, Türk Dövlətləri Təşkilatının baş katibinin istirak etdiyi Zirvə görüşündə çox mühüm məsələlərdə danışıldı, olduqca əhəmiyyətli rəsədlər verildi.

Türk xalqlarının, türk dövlətlərinin birgə inkişafının mahiyyətini 2022-ci il oktyabrın 11-də Bishkekde keçirilən Azərbaycan-Qırğızistan arasında Birləşmiş Dövlətlərlərə Şuradan geniş tərkibdə iclasdakı çıxışında Prezident İlham Əliyev belə ifadə etdi: "Biz daim müstəqillik və mili leyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz enənlərimizə, ocadlılarımızın vəsiyyətlərinə səykonməli və xalqlarımızın nadir əməkdaşlığını qoruyamalı".

Türk Dövlətləri Təşkilatının regional və global güc mərkəzinə çevriləməsi, proseslərə geniş təsir imkanlarına malik olmaşı qarşımızda yeniliklər açır. Görünən budur ki, qloballaşan dünyada artıq reallaşan bu fakt - türk birliyinin gücü ilə hesablaşmalı olacaqlar.

Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmləndirilməsi imkanları müzakirə olunub



Rusiya Federasiyasının Yekaterinburg şəhərinə iş-güzar sofraların içtişadılıq nazirinin birincisi müavini Elnur Əliyev Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqathgil ilə görüşüb.

AZERTAC xəbər verir ki, gərüşdə Türkiyə ilə Azərbaycan arasında tərəfdəşligin bütün istiqamətlər üzrə gücləndirilən vurgulanıb. İqtisadi münasibətlərin dəha da genelşəndirilməsi üçün qarşılıqlı investisi-

ya qoynuluşu, sənaye və texnologiya sahələrində təcrübə mühəbbətisi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi imkanları qeyd edilib. Tərəflər ölkələrimiz arasında sənaye və yük-

sek texnologiyalar sahələrinin reallaşdırılmasına təsəbbüslerin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsində önəmini vürgulayıblar.

Görüldə iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fi-

kir mübadiləsi aparılıb.

Qazaxıstan və Azərbaycan Avropa və Asiya arasında əsas nəqliyyat qovşağı kimi mövqelərini möhkəmləndirir

"Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta döhliz) inkişafına böyük diqqət yetirilir. Qazaxıstan və Azərbaycan infrastrukturun inkişafına, avtomobil və dəmir yollarının modernləşdirilməsinə böyük sərvət qoyur".

Bunu AZERTAC-a açıqlama-sında Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırıcılar İnstitutunun İqtisadi siyasetin təhlili şöbəsinin müdürü Anna Alşanskaya bildirib.

"Orta döhliz üzrə yüksək axımı artırıvə mütəxəlif geosiyasi dəyişikliklərinə fonunda, o, dəha colbədicili olur. Qazaxıstan və Azərbaycanın seyrləri sayında ölkələrimizin nəqliyyat qovşağı kimi mövqeləri möhkəmləndirəcək ki, bu da Avropanı Asiya ilə birləşdirməyə kömək edir", - deyə A. Alşanskaya qeyd edib.

Onun sözlərinə görə, ölkələr arasında ticari-iqtisadi əlaqələr ildən-ilə möhkəmlənir, dostluq münasibətləri qurulub. Dövlət başçıları mütmədi olaraq görüşlər keçirilir.

"İxrac və idxlərin saxlanılmasının vacibliyi bu gün xüsusilə aktualdır və bu məqsəd hər iki ölkənin gündəliyindədir. Xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı ikitərəfli əlaqələri gücləndirmək üçün imkanlar təqdim edir", - deyə A. Alşanskaya vürgulayıb.

İlham Əliyevin qlobal liderliyinə verilən dəyər

Azərbaycan artıq beynəlxalq aləmdə söz və güc sahibi kimi qəbul edilir

"Ötan həftə Prezident İlham Əliyevin Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşündə iştirakı, eyni zamanda türk dünyasının liderlərinin Qarabağdan, bizim üçün principial manəvi əhəmiyyətli malik Şuşadan bir dəfə birlik, həmçəlik nümayiş etdirməsi Azərbaycanın artan nüfuzu və dövlət başçımızın qlobal məqyaslı lider kimi şəxsiyyətinə dərin hörmət və cətiramız göstəricisidir".



xay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirildiyi Zirvə görüşünə dəvət olunub. Bu gün isə artıq ölkəmiz SÖT-dəki mövqeyini dəha da möhkəmləndirək müşahidəçi statusu almış niyyətindədir.

Deputatın sözlərinə görə, Azərbaycan 2016-cı ilde imzalanmış əməkdaşlıq memorandumuna müvafiq olaraq SÖT-in 14 dölaq tərəfdəndən biridir. Ötan dövr orzında təcavüzcər, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ekologiyaın qorunması istiqamətində qəneclidi birgəfəaliyyət ortaya qoyulub. Habelə Azərbaycan Prezidentinin terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin təsdiq etdirilən qəbul qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxalq hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalardan mənzur olmayıb. Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə orzı təbəbütlüyü məsələsində "principial" mənşəti göstərən Qorb Azərbaycan torpaqlarının 20 faizinin işğaldə qaldmasına sənədli qoyması təsdiq etdirilib. Lakin görunən odur ki, münəqışosuz bolğub qədər prinzipial əhəmiyyətli işləmələrə qədər təcavüzcərkarlığında etibarlı olunan beynəlxal

İŞİMİZ, GÜZƏRƏNİMİZ

Azərbaycandan keçən dəhlizlər dünya iqtisadiyyatına müsbət təsir göstərir

Ötən 20 il ərzində Azərbaycanda nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün böyük layihələr həyata keçirilib. Minlərlə kilometr avtomobil yolları çəkilib və əsaslı təmir olunub.

Sərqlər Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətli Bakı-Tbilisi-Qars domir yolu xotti inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədönlü və düşüñülmüş siyasetin nöticəsində mömkün olmuş. Azərbaycanın "Şərqi-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin formalşamasında yaxından iştirak etməsi də məhz həmin siyasetin nöticəsidir.

Müsər domir yolları ölkənin nəqliyyat sektorunun aparıcı güclərindən birini cəvərlib. Deniz nəqliyyatımız dünyadan bir çox limanına və terminalına xidmet göstərir. Bu limanlar və terminallər yüksək tohfü-kosız daşınmasını və dünaya üzrə paylanmasımı tömən edir. Deniz daşımaları digər daşma üsullarından, xüsusən də uzaq məsafələrə nisbətən də qənaətcil və ekoloji cəhətdən tömizdir. Azərbaycan bu üstünlükleri nəzərə alaraq deniz nəqliyyatı sahəsində səmərəli və effektiv idarəetmə sistemini ildən-ildə təkmilləşdirir.

İşgaldən azad olunmuş orzılarda yeni hava limanlarının tikintisi, ölkədə gəmilərin inşası, Bakı Beynəlxalq Deniz Ticarət Limanında görülen işlər, domir yolu infrastrukturunun şəxəndirilməsi, bəynelxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərirkə, Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır, qətiyyətli iradə or-taya qoyur. Bütün bunlar onu deməyo esas verir ki, limanlar, avtomobil və domir yolları da daxil olmaqla infrastruktura geniş sərməyə qoyulmuş ilə Azərbaycan artıq regional logistika mərkəziniçəvrilib. Qeyd edək ki, logistika və ticarət sahəsi bütün sektorların inkişafında bünövrə rolunu



yənəməqəla olmaqənətən və yeni iş yerlərinin yaradılmasına, eləcə də golirliliyin artırılmasına mühüm rolu oynayır.

Təsdiçi deyil ki, Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Çin-Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonasının (SCODA) Inzibati Komitəsinin birgə təşkilatçılığı, Cinin Azərbaycandakı sofiyiliyi, Azərbaycanın Çindəki sofiyiliyində ticarət nümayəndəsi Aparatının destəyi ilə "ŞƏT Nümayiş Zonası - Azərbaycanda logistika və ticarətin təşviqi" konfransı məzhəb həsənini gelecek perspektivinə həsr olunmuşdu. Konfransda Çindən və Azərbaycandan olan rosmiylər yanaşı, ticarət, logistika və turizm sektorlarında tömən edən şirkətlərin nümayəndələri də iştirak ediblər. Tədbirdə bildirilib ki, Azərbaycanın Çində 6 ticarət evi fəaliyyət göstərir, ölkələrimiz global nəqliyyat infrastrukturunu təşəbbüs-lərində birgə iştirak edir, sonayə və avtomobil istehsalı sahəlerində isə ortaq layihələr reallaşdırırlar. Konfransda Ələt Azad İqtisadi Zonasının

səlahiyyəti kurumunun İdarə Heyətinin söđri Vahid Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBIA) İdarə Heyətinin söđri Orxan Məmmədov, Dövlət Turizm Agentliyi, Tranziit Yükdəsimlər üzrə Koordinasiya Şurası və Çindən şəhər belədiyyəyinin nümayəndələri ölkələrimizin biznes, ticarət və tranzit imkanları, eləcə də Azərbaycan-Çin əlaqələrinin müxtəlif platformalar və formatlarında inkişaf haqqında çıxışlar edib, təqdimatlar keçiriblər.

KOBIA İdarə Heyətinin söđri Orxan Məmmədov deyib ki, tarixin böyük İpək yolu ilə bağlı olan Azərbaycan və Çin arasında son illər əməkdaşlıq yeni istiqamət alıb və Çinin "Bir kəmər, bir yol" təşəbbüsü bu müstəvədə xüsusü rol oynayır: "Dünyanın on iyi layihələrindən biri sayılan Bakı-Tbilisi-Qars domir yolu Trans-Avropa və Trans-Asiya domir yolu şəbəkələrinin birləşdirilməsini tömən etməklə, qədim İpək yoluunun bərpasına öz töhfəsinə vərməkdədir. Bu domir yolu Çin, Cənub-Sərqi Asiya, Avropa və onun hündürlərinən vənə konarda yüksək tranzitini asanlaşdırın tarixi İpək yolu təşəbbüsü-

nün mühüm tərkib hissəsi kimi xidmet edir. Üstəlik, bizim baxışımız, sadəcə, tranzitdən konara çıxır, biz iqtisadi artım və əməkdaşlığı tokan vermek üçün coğrafi əstəkliliklərdən istifadə edərək, Azərbaycanın logistik mərkəzə çevirməyi hədfəfləyirik. Nəqliyyat-tranzit sahəsində planlaşdırılan bu kimi yeni yollar kommunikasiyalarımızı da six birleşdirəmək, ölkələrimizin sahibkarlılığı subyektlər arasında da əlaqə və münasibətlərin genişləndirilməsinə imkan verir".

Dəmələz faktardır ki, müxtəlif istiqamətlərə yol alan və bir-biri ilə integrasiya olunan dəhlizlər Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Qədim İpək Yolu marsrutu üzrə uzanan "Şərqi-Qərb" dəhlizləri öncənəni marşrutdur. Mərkəzi Asiyadan gələn yüksək bu marsrutlu daşınır. Çin də bu marsrutdan istifadə etməklə öz mallarını Avropa məkanına çatdırır. Azərbaycanın orasında keçən "Şimal-Cənub" marsrutu da logistika imkanlarına malikdir. Burada Orta dəhlizin rolunu qeyd etmək yerinə düşür. Çin-Qazaxistan sərhədindən başlayan Orta

dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropana qədər uzanır. Bu, Avropa ilə Asiyani birləşdirən on qısa və rahat marsrutdur. Global məqsədə Orta dəhlizə maraqlı artdırası, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Çünkü ölkəmiz Trans-Xəzər marsrutu üzrə on önemli halqaldardan biridir.


Daha bir tranzit marsrutu Zəngözür dəhlizi olacaq. Uzunluğu 123,8 kilometr olan Horadiz-Cəbrayı-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngözür dəhlizi) boyunca 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeralı keçid, 5 yerdüst keçid, suların ötürülməsini tömən etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, homçının kommunikasiya xətləri üçün 60 ehtiyat keçidi-dinin inşası nezərdə tutulub ki, bu işlərin icrası da sırotdan davam edir. Zəngözür dəhlizi regionun tranzit və logistika potensialını artıracaq. Bu potensialın reallaşması regionda yeni nəqliyyat marşrutlarının yaradılması və əməkdaşlığın möhkəmənməsi gotib çıxaracaq. Dəhliz region iqtisadiyyatının inkişafı üçün böyük imkan yaradacaq, Azərbaycan Türkəyi və Avropa ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Zəngözür dəhlizlərin fəaliyyəti bir neçə nəqliyyat dəhlizinin, xüsusilə "Şərqi-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafına gotib çıxaracaq.

ASCO-dan bildirilib ki, sifariş osasın, ümumi əsaslı 1303,765 ton olan transformator və kəməkci avadanlıqlar Türkəyin Heydərpasa limanında gəmiyə yüklənib. Gəmi artıq yola düşüb.

Qeyd edək ki, sözügedən layihə üçün ASCO gəmisi ilə ətən il de İtaliyanın "Ansaldi Energia" şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar Azərbaycana gotirilmişdi.



İqtisadiyyatımız 4 faizdən çox artıb



Cari ilin yanvar-iyun aylarında ölkədə 59520,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ətiumu daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektورunda olave dəyər 0,6 faiz, qeyri-neft-qaz sektورunda isə 6,9 faiz artıb.

ÜDM istehsalının 38,5 faizi sonayə, 9,7 faizi ticarət, nəqliyyat və sənaye sektorunun təmiri, 7 faizi nəqliyyat və anbar tosorrüfatı, 5,8 faizi tictik, 5,8 faizi kənd tosorrüfatı, meşə tosorrüfatı və balaqlıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və icimai iaşa, 1,7 faizi informasiya və rabito sahələrinin, 19,5 faizi digər sahələrin payına düşüb, məhsulsu və idkala xalis vergiler ÜDM-in 9,6 faizini təşkil edib.

Öləhinin hor nəfərinə düşən ÜDM 5840,7 manata bərabər olub.

"Üzeyir Hacıbəyli" gəmisi yeni elektrik stansiyası üçün avadanlıqları Azərbaycana çatdıracaq

"Azərbaycan Xəzər Doniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "Üzeyir Hacıbəyli" universitə suru yük gəmisi "Azorenerji" ASC-nin sifarişinə uyğun olaraq Mingəçevirdəki "Azərbaycan" İstilik-Elektrik Stansiyasının orasında inşa edilən yeni elektrik stansiyası üçün zəruri olan avadanlıqları Türkəyədən Azərbaycana çatdıracaq.

ASCO-dan bildirilib ki, sifariş osasın, ümumi əsaslı 1303,765 ton olan transformator və kəməkci avadanlıqlar Türkəyin Heydərpasa limanında gəmiyə yüklənib.

Vaxtılo Prezident İlham Əliyevin dediyi "Azərbaycanda en müasir nəqliyyat-yol infrastrukturunu yaradılacaq" sözləri bu gün öz təsdiqini tapıb. Magistral yollarımız ilkə iqtisadiyyatın şaxəndirilməsinə, regionlarımızın sürətli inkişafına, logistika və turizm sektoruna, on osası isə xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir.

Züleyxa OLİYEVA,
"Azərbaycan"

"Abşeron" yatağından hasilatın həcmi açıqlanıb




"Abşeron" qaz-kondensat yatağından İllkin Hasılat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1,5 milyard kubmetr-dən çox qaz və toxminən 580 min ton kondensat hasil edilib.

Bu barəde energetika naziri Pərviz Şahbəzov məlumat verib.

"Abşeron"un mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetr-dək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropali torəfdəşərimizin enerji tohľükəsizliyinə mühüm töhfədir", - deyə yoxdur.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan toxminən 100 kilometr conub-şərqiye yerdəşən "Abşeron" qaz-kondensat yatağından hasilatın həcmi açıqlanıb



Ölkəmiz "INNOPROM-2024" sərgisində təmsil olunub

Rusiya Federasiyasının Yekaterinburg şəhərində "INNOPROM - 2024" beynəlxalq sərgisi çərçivəsində "Böyük Avrasiya bazarlarına çıxmə ugurda taradəli: səyərlər birləşdirirək qalib golurik" mövzusunda işgəzar sessiya keçirilib.

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Rusiyadan sonayə və təcarət nazirinin müavini Aleksey Oruzdev, Türkiyənin sonayə və texnologiya nazirinin müavini Ahmet Yozqathıl və Qazaxistannın sonayə və təcərət nazirinin müavini Olcas Saparbekovun iştirak etdikləri sessiyada çoxtorəflı formalarla uğurlu əməkdaşlıq vurğulanıb.

Tədbirdə xərici şirkətlərin Azərbaycan bazarında fealiyyətinin stimullaşdırılması və ikitofoflu ticarətin artırılması üçün ölkəmizdə tot-

Kapital qoyuluşunda daxili investisiyaların payı yüksəkdir

Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın dinamikasının qorunub saxlanılmasında fasiləsiz kapitallaşma önəmli rol oynayır. Bu üzən iqtisadiyyatın yatırımları önməlidir. Hazırda Azərbaycan iqtisadiyyatındaki müsbət dinamikanın qorunmasına kapitallaşmanın xüsusi rolü var.

Məlum olduğu kimi, dünyada baş verən siyasi qarşıdurmalar, ölkələrin qarşılıqlı şəkildə bir-birlərinə sanksiyalar tətbiq etməsi qlobal soviyyədə investisiyaların yaradılması önməlidir. İndiyədək ölkəmiz keçmiş sovetlər birliliyində adambaşına en çox xərici sərməyə qoyulan ölkə olub.

Qeyd etdiyimiz sobədən hazırlıyan xərici investisiyaların qoyuluşunda müəyyən qodor azalma müşahidə edilərək, sərməyə yaradılması davam edir. Azərbaycan dövləti güclü maliyyə imkanlarına malik olduğu üçün iqtisadiyyatın daxili imkanlar hesabına kapitallaşmasında heç bir problem yoxdur. Biz bu-nu son dövrlərde açıqlanın statistik rəqəmlərdən da aydın görürük.

Dövlət Statistika Komitəsindən vərilen məlumatə görə, cari ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala

şayış evlərinin tikintisinin payına düşümdür.

Kapital qoyuluşunda dövlətin payı yüksəkdir, ancaq dövlətə yanaşı, özəl sektor da bu prosesdə fəal iştirak edir. 5 ay ərzində yatırılan ümumi sərməyin 57 faizi dövlət, 43 faizi isə qeyri-dövlət sektorunun sormayodaları tərəfindən qoyulmuşdur. Bu dövr ərzində daxili mənbələrden əsas kapitala yüksəldilmiş investisiyaların deyəri ümumi sərməyin 81,1 faizini təşkil etmişdir. Sərməy qoyulduğundan tiki-quraşdırma sahəsinin payının yüksək olması Şərqi Zəngözür və Qarabağ iqtisadi rayonlarında icra edilən nəhəng layihələrlə bağlıdır.

Rüstəm KAMAL,
"Azərbaycan"





Avro-2024



Dünya futbolunun ulduzlarından biri - argentinli Lionel Messi hələ 2007-ci ildə, 20 yaşı olarkən xeyriyə tədbirinə qatılır.

O dövrün superulduzu UNICEF də daxil olmaqla xeyriyyə təşkilatlarına pul yığmaq üçün İspanyanın "Diario Sport" qəzeti vasitəsilə tədbirə iştirak edir. Çəkilişlər zamanı Messi Coan Monfortun çəkdiyi fotosıkları silsilesi kimi körpə Yamaşlı beşinci salır və hətta onu cimizdir.

Bu, Messinin heç vaxt toxum edə bilməyəcəyi bir şey idi. Almanıñalının da ağlına gelməzdik, onun cimizdiriyi bərpa etmə və "Barselona"nın, sonra da İspaniya millisinin ulduzlarından birinə çevriləcək və Fransaya vurduğu qolla Avropa çempionatları tarixində qol vuran ən gənc futbolçu ünvanına yinelənəcək.

Fotonu çekən Monfort deyib ki, bunu gerçəkləşdirmək çox çətin idi: "Bu fotonu ərsəyə getirmək üçün xeyli torlödm. Messi indi də utancaqdır. Çəkiliş başlayanda Messi özünü plastik vannada bir körpə ilə tapır".

Yamal rekorda imza atdı

İspaniya millisinin futbolcusu Lamin Yamal yeni rekorda imza atıb. O, buna "Avro-2024"ün yarımfinalında Fransaya qarşı matçda qol vuraraq nail olub.

Komandasının bərbərlik qolunun mülliifi olan 16 yaş 338 günlük hücumu turnirin tarixində qol vuran ən gənc oyunçu adına yiyələnilən.

Qeyd edək ki, bundan əvvəlki rekord isveçəli Yohan Vandalenə (18 yaş, 141 gün) məxsus idi.



Mbappe məyusdur

Fransa millisinin futbolcusu Kilian Mbappe açıqlama verib. Hücumu İspaniya məglüb olduqları (1:2) yarımfinal matçından sonra bunları deyib: "Futbolda ya yaxışınız, ya pis. Mən pis oldum. Eva qayıdır. "Avro-2024" mönim üçün yaxşı keçəndi. İstirahət etməliyim və bu, faydalı olacaq. Ondan sonra yeni dönmə başlayacam".

Mbappe turnirdə bir qol vurub

Almaniya futbolunun əfsanələrindən hesab edilən Tomas Müller milli komanda karyerasını bitirmək qərəmə gəlib.

34 yaşlı futbolçunun milli komandada sonuncu iştirakı İspaniya ilə oyuna tosadıf edib. Oyuna ehtiyat oyunçular skamyasında başlayan hücumu meydana 80-ci dəqiqədə daşılub. Həmin oyundan sonra açıqlama verən Müller özü də milli komanda karyerasını bitirmək ehtimalının yüksək olduğunu deyib.

Qeyd edək ki, hücumu millisi ilə 2014-cü ildə təşkil olunan mundialda çempionluq sevinci yaşayıb. Tomas Almaniya formasını 131 dəfə geyinib, bu oyundarda 45 qol, 41 möhsuldur ötürməyə nail olub.



Tomas Müller millidəki karyerasını bitirir



İspaniya millisi Almaniyadan rekorduna şərik oldu

Futbol üzrə İspaniya millisi Almaniya yığmasının rekordunu təkrarlayıb. "Bügələr" buna Avropa çempionatının yarımfinalında Fransanı məglüb etməklə (2:1) nail olublar.

Qito birinciliyinin finalına yüksələn İspaniya turnirin yarımfinalında on çox qoləbə qazanan iki kollektivdən biri ünvanı sahib çıxbı. Pirineylilər de Almaniya sevməsi kimi yarımfinallarda 5 zəfər sevinci yaşayıblar.

"Budestən" çıxdığı 8 yarımfinalın 3-də udubusa, İspaniya sevməsi bu mərhələdə cəmi 1 məglübliyyət acısı dədir.

Salibadan etiraf



Fransa millisinin futbolcusu Villyam Saliba "Avro-2024"ün yarımfinalında İspaniyaya məglüb oludurları görüşü şərh edib.

Müdafıçı 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib: "Məyus olduq, çünki daha yaxşı oynaya bilərdik. Qol vursaq da, sonra rəqib öne keçməyi bacardı. Düzü, onlar bizdən yaxşı oynadı və bunu qəbul etməliyik. Çətin olsa da, voziyət budur".

"Qırmızı" həyəcan

Avropa və ABS-də ekstremal istilər başlayıb

Avropanın cənubunda və ABŞ-nın bir çox bölgələrində həddindən artıq isti hava hökm sürür. İtaliyanın 16 şəhərindən "qırmızı" həyəcan saviyası elan edilib. Kaliforniyanın Ölüm Vadisində temperaturun +54C-dən çox olacaq gözlənilir.

Avropada hava tohlükəsinin "qırmızı" səviyyəsi hətta sağlam insanların üçün də risk yaradır. Meteoroloqlar insanların çox olduğu turistik yerlər xüsusi diqqət yemərlər. Məsələn, İtalyanada bəlo məkanlar - Roma, Florensiya, Boloniya, Piza və digər şəhərlərdir.

İtalyan solahiyətləri "qırmızı" səviyyədə yer almış bölgələrdə olnaların birbaşa günəş şüalarına məruz qalmamayı, qohva və alkogollu içkiler qəbul etməməyi və gündə on aži iki litr su içməyi tövsiyə edirlər.

Yaşlı insanlara vo sağlamlı problemələri olanlara iso xüsusi diqqət yemərlər.

Ekstremal hava şəraitini İspaniya, Fransa, Almaniya, Polşa və digər ölkələrdə müşahidə olunur.

Gölon həftə Avropanın cənubunda temperaturun dəha da yüksəlcəyi, bozı yerlərdə istilərin 40 dərəcə səlsəliyə cətəcəyi gözlənilir. Məsələn, Yunanistanda bu temperatur bir neçə gündür müşahidə olunur. Afinanın əsas görməli yeri olan Akropol turistlərin sağlamlığı qorumaq üçün cümu günü bağlanır. Artıq bir neçə gün-



dür ki, Qırmızı Xaç grupları Yunanistan şəhərlərinin küçələrində növbətçilik edərək butulkalarla su paylayır və ehtiyacı olanlar yardım göstərir.

Ekspertlər xəbərdarlıq edirlər ki, bir sira ölkələrdə, xüsusi güclü küləklə orzılırlar meşə yanğınları topluksa var.

Çəxiya Meteorologiya Xidmetinin proqnozuna əsasən, bu həftəsonu ölkənin rekordun +38C dərəcə temperatur gözəlnər.

Meteoroloqların fikrincə, istiliyin özü ilin müyyən dövrlərindən və dünənən bözi yerlərdən təbii vəziyyəti artır.

ABŞ-nın bir çox şəhərlərində parklar, muzeylər və zooparklar ya tamamilə bağlanıb, ya da ziyarət saatlarını əhəmiyyətli dərəcəde azaldıb.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

meteohəssas insanların təxəllüsləndirilən təzəliklərini artırıb. ABŞ-nın bir çox şəhərlərində parklar, muzeylər və zooparklar ya tamamilə bağlanıb, ya da ziyarət saatlarını əhəmiyyətli dərəcəde azaldıb.

"Tarix yazmağa davam etmək istəyirik"



"Biz xoşbəxtik. İndi daha çox sevinirik. Oyunu oxumağı bacaran və əla şəkildə oynayan bəzi dahi oyunçularla fəxri edirik".

Bu sözleri İspaniya millisinin baş məşqçisi Luis De La Fuente yarımfinalda Fransaya qalib göldikləri oyundan sonra motbat konfransında deyib. O, 2:1 hesablı qoləbonı belə şərh edib: "Müdafıədən məkməmələr oynadıq, əks-hücumlar üçün imkanlarımız oldu, tehlükəli analar yaratırdı. Reqibin bir az da açıq oynaması isteyirdik. Hesab edirəm ki, ümumiyyətdə inanlı oyuncu keçirdik. Futbolçularımız nümunəvi işlər görürənlər. Onlar fərdi qaydada yaxşı oynayırlar, amma həmişə komandanın xeyrini çalışırlar. Bu oyunçularla işləmək imkanım olduğunda üçü fəxri edirəm".

La Fuente bildirik ki, finalda hansı rəqiblər qarşılaşmalarından asılı olmayaraq turnirin qalibi olmaq əzmindədirler: "Biz tarix yazmağa davam etmək isteyirik. Dincəlmək istəmirik. Berlində finalda mübarizə aparmaq üçün kifayət qədər motivasiyamız var idi. Finalda kimin olmasının forqı yoxdur. Biz öz yolumuzu bu çempionatda götürürük. İstənilən rəqib güclü olacaq və ona quecaq aqıcı gözləyəcəyik. Biz qalib gəlmək isteyirik".

Deşam məglubiyyətlə barış



"İspaniya sübut etdi ki, çox yaxşı komandanıdır. Hesabı açmaq bəzə qismət oldu, lakin rəqib topa dəha yaxşı nazər etdiyi üçün bizə problem yaratıb".

Bu sözleri Fransa millisinin baş məşqçisi Didye Deşam yarımfinal mərhələsində İspaniyaya ududuqları oyundan (1:2) sonra metbut konfransında deyib.

O, komandasının dinamik oynamadığını və hücumə lazımlı olan qədər çıxmadiğι üçün məglubiyyətdən qazaq bilmədiyələrini qeyd edib: "Bu gün İspaniya öz ustalığını nümayiş etdirdi. Bir az gecikdik və yəqin ki, komanda o qədər də yaxşı formada deyildi. Bu da bəzə texniki xətalara səbəb oldu, xüsusən də hücum məzudə. Biz kifayət qədər iştirak etmədik. Buna görə də lazımlı yoxdur".

İsti hava ürəyin yükünü artırır

Ürək-damar xəstəliyi olanlar ehtiyatlı davranmalıdır

Yay insanları özlərini on yaxşı hiss etdiyi zamanlardan bərpa edir. Lakin bu, hər kəsa aid deyil. Qızımar yay günlərində orqanızın daha çox enerji sorfdur. Tərəfənən həmçinin qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyəridir. Kaliyum, maqnezium, kalsium ionlarının tərəf itkiyi baş verir. Yüksək hava temperaturu yüksək hərəkətlərlənən tərəfənən təsdiq edilir. Yayının temperaturun yüksək olduğu yay günlərindən qızımar yay arxasında tərəfənən təsdiq edilir. Qanda mikroelementlərin konsentrasiyası dəyə

